



## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Aynur Turan

Dünyada böyük ədəbiyyatların geniş şöhrət qazanmış nəhəng yaradıcıları vardır. Azərbaycan ədəbiyyatının en görkəmli nümayəndələrindən biri olmaq etibarı ilə Ordubadının xidmətləri çoxdur. O dərin mündəricəli romanları ilə Azərbaycan tarixini gözlerimiz önündə canlandırmışdır. O, inqilabçı ədibdir. Görkəmli yazıçı və iştimai xadim əsri ciyinlərində daşıyan sənətkar-Ordubadi də çoxəsirlik tarixi və davamlı ənənələri olan Azərbaycan ədəbiyyatının nəhəng ədəbi simalarından hesab edilir. Öz qüdrətli qələmini ədəbiyyatın bütün növlərində sinayan xalqımızın sevimli sənətkarı M.S. Ordubadi (1872-1950) qızıl nasır, istedadlı dramaturq, mahir jurnalist, publisist, şair və tərcüməçi olmaqla bərabər, həm də ədəbiyyatımızda tarixi roman janının banisi kimi tanınır. Ədib öz qələmi ilə yarım əsrdən artıq xalqının tərəqqisi və səadəti işinə xidmət göstərmişdir. Görkəmli sənətkarımız Məmməd Səid Ordubadi çox oxunan və çox sevilən yazıçılarımızdanıdır.

Azərbaycan ədəbiyyatında məşhur tarixi roman janının əsasını, bünövrəsini qoyan Ordubadi ədəbiyyat və mədəniyyətimizin tarixində silinməz iz qoyub getmişdir. Qüdrətli nasır-romançı, şair-felyetonçu, jurnalist və publisist M.S. Ordubadının yaradıcılığında dramaturgiya da müəyyən yer tutur. Ədəbiyyatımızın, mətbuatımızın və mədəniyyətimizin inkişafında böyük xidmətləri olan yazıçı haqlı olaraq yeni ədəbiyyatın ilk klassiklərindən və yaradıcılarından hesab olunur. Xeyirxahlıq, insanpərvərlik, nəcib əməllərə sadıq olmaq hissi yazıçının həle ilk yaradıcılıq dövrlərində özünü göstərə bilmiş və bu, sonrakı yaradıcılığı üçün teməl daşı olmuşdur. Ordubadi böyük ilhamla yazış-yaratdığı yüzlərə felyetonları, kəskin satirik şeirləri ilə köhnə cəmiyyətin amansız qayda-qanunlarına qarşı çıxış edirdi. Məmməd Səid Ordubadi dövrün inqilabi ideyaları ruhunda köklənmiş ömür və yaradıcılıq yolu keçmiş sənətkar kimi tanınmışdır. Onun "Ədəbiyyat" adlı ilk metbuş şeiri de "Şərqi-Rus" qəzeti 13 iyun 1903-cü il tarixli 31-ci sayında "Kərbələyi Məhəmməd Hacıağzadə, təxəllüsü "Səid Ordubadi" imzası ilə çap olunmuş və bu imza ilə də dövri mətbuatda məşhurlaşmışdı. 1906-cı ilde "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması Ordubadi yaradıcılığında

1872-ci ilin mart ayında Ordubad şəhərində anadan olmuşdur. Dövrünün tanınmış şairi Hacıağa Fəqirin ailəsində dünyaya göz açan, zəmanəsinin görkəmli şairi Mirzə Baxış və M.T. Sıdqi dən şeir-sənət dərsi alan Məmməd Səid Ordubadının gənc yaşlarından şeirə maraq göstərməsi təbii idi. M.S. Ordubadi ana dilində yazdığı şeirləri "Səid Ordubadi", yəni xoşbəxt ordubadlı təxəllüsü ilə yazırı. Sonralar isə ədib da-ha çox "Molla Nəsrəddin" jurnalı səhifələrindən tanınmış və Cəlil Məmmədquluzadənin Onun bu dövr yaradıcılığında dram əsərləri də xüsusi yer tutur. "İssizlər" pyesi "Tənqid-təbliği" teatrının birinci açılış gecesində oynan-


edir. "Maral" mənzum dramı bu baxımdan gözəl nümunə hesab olunur. Onun "Qara Məlik" (1941), "Camal" (1941), "Tarix və qələbə" (1942) və s. kimi ocerk-portretlərində xalqımızın tarixinde ad çıxarmış qəhrəmanların və tənənəverliyindən söz açılır. təklifi ilə "Hərdəmxəyal" təxəllüsü ilə əsərlərini orada dərc et-dirmişdir. O, "Felyetonçu", "S", "O", "M.S." və başqa imzalardan istifadə etmişdir.

O, yaradıcılığı XIX əsrin 90-cı illərindən başlayır. Dövrünün tanınmış şairi Hacıağa Fəqirin ailəsində dünyaya göz açan, zəmanəsinin görkəmli şairi Mirzə Baxış və M.T. Sıdqi dən şeir-sənət dərsi alan Məmməd Səid

Qaranlıq könlümün zülmət sərası zərnigar oldu.

Bu şeir 1906-cı ilde Tiflisde "Qeyrət" adlı 32 səhifəlik ilk şeirlər kitabına da daxil edilmişdir. Maraqlıdır ki, bu kitaba mütqəddi-məni görkəmli publisist Ömer Faiq Nemanzadə yazmışdır. Burada deyilir: "Bugünkü halımızda camaati oxumağa həvəsləndirməyin ən gödək yolu, bizcə, açıq dil yazılın kiçik-kiçik faydalı kitablardır. "Qəflətən" nəşri-savad qəsdilə çıxardığımız əsərlərin birincisidir". Yaziçinin zəngin ədəbi irsi içərisində dünya ədəbiyyatından etdiyi tərcümələr də xüssusi yer tutur. Puşkinin "Baxçasa-ray fontanı", "Boris Qodunov",

# Əsri ciyinlərində daşıyan sənətkar - Ordubadi



yeni səhifələr açır. O, jurnalın əsas müelliflərindən biri olur, felyetonları ilə geniş şöhrət qazanır. Məmməd Səid Ordubadi həçinin "Terəqqi", "Irşad", "Səda", "Sədayı həqqi", "İttihad", "Tazə hayat" qəzetlərində, "Tut", "Babayı Əmir" jurnallarında çıxışlar edir. 1906-cı ilde "Qəflet", "Vətən və hürriyyət" (1907) şeirlər kitabı, "İki gocuğun Avropa səyahəti" (1908), "Bağı-şah, yaxud Tehran faciəsi" (1906), "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) dramları, "Qanlı sənədlər (illər)" (1908), "Nisvani İsləm", (1911), adlı publisistik, kitablari işıq üzü görür. Sovet dövrü ədəbiyyatımızın ilk illərində o, siyasi-iştimai mövzularda en çox yaxan, hadisələrə açıq-aydın münasibet bildirən ədib, yeni quruluşun fəal təbliğatçısı kimi tanınır. Hər gün dövri mətbuat səhifələrində məqalə və şeirlərle çıxış edib.

Məmməd Səid Ordubadi

Ordubadi gənc yaşlarından şeir yazmağa başlayır. 1901-ci ildən Ordubadda ərbab Rzaqulu Rzayevin ipək fabrikində işləyən gələcək yazıçı ağır iş şəraitinə baxmayaraq, ədəbiyyatdan uzaqlaşır. Həmin illərdə yazdırığı bir şeirinə nəzər salaq:

**Qorxuq küləkdən, qorxuq yeldən,  
Ruzumuz asılmış ince bir təldən.  
İşə çağınrlar ulduz batmamış,  
İşdən burazmazlar şəhər yatmamış.**

Gənclik illərinin romantika ilə dolu coşqun çağları da gənc ədəbiyyat həvəskarlarına təsirsiz qalmır. O, kiçik həcmli lirik parçalar yazar, hiss və duyularını poetikləşdirməyə can atır:

**Əzizim, hicri-qəmin aşiqə  
müsibət olur,  
O sərv qəmetini görməsem,  
qiyamət olur.  
Sefayi-gülşənə çıxma, bahar  
ra görsənmə,  
O gül camalı qızılıgül görüb  
xəcalət olur.**

Ədib "Ədəbiyyat" adlı ilk metbuş şeiri "Şərqi-Rus" qəzeti 1941-ci ilin iyunun 22-də fəsih Almaniyası ilə müharibənin başlanması yazıçılar qarşısında yeni vəzifələr qoyur. Bu dövrdə Məmməd Səid Ordubadının yaradıcılığı öz müasirliyi və aktuallığı ilə seçilir. Müharibə mövzusunda yazdığı "Çəbhədən məktub" (1941) adlı ilk şeirində savasa gedən əsgerin döyüşkən əhval-ruhiyyəsini təsvir edir. Tarixi mövzudan və tənənəverliq məqsədilə istifadə edən yazıçı bir

"Sevilya Bomarşenin "Sevilya bərberi" və s. əsərlərinin tərcüməsinə buna misal göstərmək olar. Məmməd Səid Ordubadi ədəbi janrıñ demək olar ki, hamisində yazıl yaradıb. Amma o romanları ilə daha çox tanınır. Tarixi romanın banisi kimi yüksək sənətkarlıq bacarığını "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" və ömrünün son illərində qələmə aldığı "Qılınc və qələm" romanı ilə nümayiş etdirib. İlk tarixi romanı olan "Dumanlı Təbriz" Azərbaycan nəşrinin ən yaxşı nümunələrindən biri kimi ədib böyük şöhrət gətirir. M.S. Ordubadi zəngin yaradıcılığı ilə xalqımızın tarixi keçmişini, qəhrəmanlıq səhifələrini, inkişaf və azadlıq mübarizələrini ardıcıl olaraq tədqiq və təsvir edən sənətkar olub.

**Sonuncu tarixi romani isə "Qılınc və Qələm"dir. Məmməd Səid Ordubadi yaradıcılığının mövzu dairəsi və janrı rəngarəngliyi olduqca genişdir. Bu zəngin və coxçəhatlı ədəbi ərsəde beynəlxalq mövzulara həsr olunmuş şeirlər və mənzum felyetonlar böyük yer tutur. Azərbaycan ədəbiyyatının gözəl inqilabi ənənələrinindən biri de beynəlxalq həyat mövzularını işləmək, xarici aləmdə baş verən hadisələrin mahiyyətini, iştimai mənasını obrazlı şəkildə açıb göstərmək, imperializmi müstəməkçiliyi ifşa edən əsərlərlə dünya fəhlə hərəkatının, məzлum xalqların milli-azadlıq mübarizəsinə təsirli yardım göstərmək olmuşdur. Bu sa-**

**Azərbaycan ədəbiyyatında məşhur tarixi roman janının əsasını, bünövrəsini qoyan Ordubadi ədəbiyyat və mədəniyyətimizin tarixində silinməz iz qoyub getmişdir. Qüdrətli nasır-romançı, şair-felyetonçu, jurnalist və publisist M.S. Ordubadının yaradıcılığında dramaturgiya da müəyyən yer tutur. Ədəbiyyatımızın, mətbuatımızın və mədəniyyətimizin inkişafında böyük xidmətləri olan yazıçı haqlı olaraq yeni ədəbiyyatın ilk klassiklərindən və yaradıcılarından hesab olunur. Xeyirxahlıq, insanpərvərlik, nəcib əməllərə sağıd olmaq hissi yazıcının hələ ilk yaradıcılıq dövrlərində özünü göstərə bilmiş və bu, sonrakı yaradıcılığı üçün təməl daşı olmuşdur...**

Ilb. 1941-ci ilde iyunun 22-də fəsih Almaniyası ilə müharibənin başlanması yazıçılar qarşısında yeni vəzifələr qoyur. Bu dövrdə Məmməd Səid Ordubadının yaradıcılığı öz müasirliyi və aktuallığı ilə seçilir. Müharibə mövzusunda yazdığı "Çəbhədən məktub" (1941) adlı ilk şeirində savasa gedən əsgerin döyüşkən əhval-ruhiyyəsini təsvir edir. Tarixi mövzudan və tənənəverliq məqsədilə istifadə edən yazıçı bir

dan oyatmaq arzusunun ifadəsi olan bu ilk şeirdə müəllifin gələcəyə nikbin gözə baxdıığı aydın görünür.

**Gözüm dur, xabi qəflətdən çıx  
gün aşikar oldu,  
Bəhəmdulla şəbi-yelda gedib  
nisfü nahar oldu.  
Dolubdu səfheyi-aləm şüai  
"Şərqi-Rus" ilə,**

**hədə Məmməd Səid Ordubadının xidməti çox böyükdür. Ədəbiyyatımızın tarixinə şair, nasır, publisist, dramaturq və mühərrir kimi daxil olan Məmməd Səid Ordubadi yalnız Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da tanınmış qüdrətli söz ustalarındandır.**

(ardı gələn sayımızda)

**Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur**